

## Sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

(min manatla)

A. Aktivlər	O cümlədən			
	CƏMİ	sabit faizlə	dəyişkən faizlə	faizsiz
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	21 369.44	-	-	21 369.44
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	41 766.05	-	-	41 766.05
3. "Nostro" hesabları	14 050.63	-	-	14 050.63
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	29 000.00	29 000.00	-	-
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	32 564.46	32 564.46	-	-
6. Əks REPO əməliyyatları üzrə	-	-	-	-
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	19 762.23	-	-	19 762.23
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	16 987.78	-	-	16 987.78
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	-	-	-	-
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	5 862.07	5 862.07	-	-
11. Müştərilərə verilən kreditlər	621 948.67	621 948.67	-	-
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	37 382.16	-	-	37 382.16
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-	-	-	-
14. Qeyri-maddi aktivlər	8 364.73	-	-	8 364.73
15. Digər aktivlər	68 233.19	-	-	68 233.19
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	95 755.87	-	-	95 755.87
<b>17. Cəmi aktivlər</b>	<b>821 535.55</b>	<b>689375.20</b>	<b>0.00</b>	<b>132160.35</b>

B. Öhdəliklər və kapital	O cümlədən			
	CƏMİ	sabit faizlə	dəyişkən faizlə	faizsiz
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	572 300.46	376 181.76	-	196 118.70
2. AMB-nın kreditləri	3 830.28	3 830.28	-	-
3. "Loro" hesabları (bankların müxbir hesabları)	1.39	-	-	1.39
4. REPO əməliyyatları üzrə	-	-	-	-
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	-	-	-	-
6. Bankların və digər maliyyə institutların depozitləri	30 399.13	30 399.13	-	-
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	-	-	-	-
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	83 424.11	83 424.11	-	-
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-	-
10. Bələdiyyələrin kreditləri və depozitləri	-	-	-	-
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	-	-	-	-
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	-	-	-	-
13. Digər passivlər	55 310.93	-	-	55 310.93
14. Kapital	76 269.25	-	-	-
<b>15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)</b>	<b>821 535.55</b>	<b>493 835.28</b>	<b>-</b>	<b>251 431.02</b>